

ÇİÇƏK GÖZÜ ÇIRTLADI

Dünyanın çox böyük müqəddəslikləri, gözəllikləri var. Torpaqdan başlayıb Tanrıda tamamlanan həmin ilahi gözəllikləri məzənnədən düşməyə qoymayan bir müqəddəslik də var: Soy Müqəddəsliyi.

Soyu aydan arı, sudan duru olanları qanının təmizliyi, südünün saflığı ilə qəbul ediblər. Soy birliyi boy birliyinə çevrildikcə elin ağsaqqalları təzə binə quranda, ocaq çatanda, elin ağbirçəkləri övladın adına hana qurub, gərdək asanda halal eldən, halal soydan gəlin getirməyi namus, abır-həya naminə ediblər. Soy soya calaq olduqca el-elə, yurd yurda calanıb, çəpərlər ortadan götürülüb, məhəbbətdən, istəkdən, ülviyətdən körpülər salınıb.

Bir kimsənin oğlu qız adı tutanda onun soyunu öyrənib, yeddi arxa dolananları ilə maraqlanıblar. Sonra boy boylanıb, soy soylanması. Qorqud Atanın dualarının, qopuzunun işığında bəy çadırları qurulub, gəlin kəcavələri bəzənib.

Şirvanın min gözəlliyyindən biri və başlıcası bu torpaqda Ağlın və Abırın bütün zamanlarda taxta sahib olmasındı. Bu torpağın qüdrətli söz adamlarının, sərkərdə xaqanlarının, ordu qurucularının, sənətkarlarının, xanəndələrinin qopub gəldiyi soyular birləşdikcə, bir-birinə calanıb qohum olduqca obaların, oymaqların çadırlarını uşaq səsi isidib. Şirvan şahlarının şəcərəsinə diqqətlə baxdıqca bu torpaqda hamının yaxın və uzaq mənada, əslində isə ruhən bir-birinə qohum olduqlarına şahid olursan.

Şəcərəsi bir başa Şirvanşah İbrahimə, onun babalarına

gedib çıxan, özünün qüdrətli hərbi təlimləri ilə sərkərdə, xaqan babalarının vətən, torpaq sevgisini yaşıdan, çar zamanında rus hərb tarixində öz sözü və yeri olan Yusif bəy də həmin nəsil nəcabəti ilə öyünməyə haqqı çatan Şirvan əsilzadələrindən idi. Rus imperiyasının dəfələrlə fəxri fermanları, orden və medalları, döş nişanları ilə təltif olunan Yusif bəy ciyindəki çar ulduzlarından hərbi xəcdən çox yuxarıda dayanırdı. O, bu titul və rütbələri də məhz xalqı, torpağı naminə əldə etməyə çalışmışdı.

Bir vaxtlar zəmanəsinin görkəmli şərqşunası böyük Mirzə Kazım bəy, Quba xanlarının soyundan olan fitri istedad sahibi Abbasqulu Ağa Bakıxanov, ölməz Mirzə Fətəli Axundzadə də bu yolu seçmişdi. Onların ciyinlərini və yaxalarını imperiya ulduzları bəzəsə də, ruhlarında Azərbaycan türkünün torpaq sevgisi cürcəmişdi. Ömrünü daha çox hərbi səfərlərdə, təlimlərdə keçirən, Şirvan seyidlərinin ciyərparasına - Fatma xanımı könül verən Yusif bəy dünyaya gələn qızının müjdəsini də yolda alıb müştuluq vermişdi. Beşiyində yırğalana-yırğalana süd ətrini otaqla bir edən körpəyə Gövhər adını verərkən: "Sən mənim gövhərim, ləlim, cəvahirimsən" demişdi.

İllər illər qanad verdikcə Yusif bəylə Fatma xanımın sıqalında böyükən Gövhərin buta dövrü gələndə taleyini zəmanəmizin tanınmış qələm sahiblərindən birinə Nəsir İmanquliyevə tapşırılmışdır. Uca boylu, qırğı baxışlı Nəsir müəllimlə ilk dəfə 1989-cu ilin oktyabrında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində rastlaşmışdım. Bizim, bizdən əvvəlki nəslin, xüsusən də 60-ci illərdə ədəbiyyata, elmə gələnlərin xeyirxahi olan Nəsir müəllim elə ilk mühazirəsindən "Kimin qələmi var, sabahdan nəşriyyata - "Bakı" qəzetinə gəlsin". Tələbə yoldaşlarının heç biri bu böyük müəllimə, geniş ürəkli qələm sahibinə söz demədi. Elə indiki ötkəmliliklə "Müəllim, arxasızı kimdi nəşriyyata buraxan, onun yazısını çap edən." Nəsir müəllim özünə məxsus təbəssümə və təmkinlə "Sənin gileyin adına yaraşmir. Gələrsən, səni şərəfləndirərik" dedi. Demə, nə mən, nə də tələbə yoldaşlarım onu yaxşı tanıtmırışıq. Tələbələrinin, gənc istedadlarının pənah yeri, ata əvəzinə elçilik edəni, dayı əvəzinə iş axtarış tapanı Nəsir müəllim bu imiş. Sonralar indi ruhani dünyalarını yaşayan professorlar

Famil Mehdi, Şamil Qurbanov Nəsir müəllimin çörəyini yediklərini deyərdilər. Şair Nüsrət Kəsəmənli ona ata əvəzinə elçilik edib gəlin gətirən Nəsir müəllimə xoşbəxt ailəsinə görə minnətdar olduğunu deyərdi. Hər dəfə ondan müsahibə aldiqca mənə "Şamaxılı qız", ya da "Şirvan gözəli" deyərdi. Nəsir müəllim, mən də "Mən Borçalıdanam" deyəndə, "Səsini qoru, Sənin səsin Şamaxı meşələrində səhər tezdən çip-çip qoparan çəpərquşunu, ədəbiyyatdan danışın veriliş aparanda qızılıqlı koluna qonan bülbülu xatırladır. Balaca qız, bir də nə bilmək olar, bəlkə elə Allah səni bizim yerlərə yazıb". İllər keçdi, Nəsir müəllim deyən oldu. Bu xəbəri eşidib şirni paylayan Nəsir müəllim həmişə deyərdi: "Qızım, səni Allaha, bir də Şirvan torpağına tapşırıram, oralar müqəddəsdir. Yolun açıq olsun! Ən əziz günlərdə məni axtarib, zəng edib, yada salıbsan. Müəllimə ehtiramınlı yadımda qalıbsan". Sonra Nəsir müəllim dünyasını dəyişdi. Mən ona şəyird borcumdan da çıxdım. Adına bir veriliş bağışladım. Nəsir müəllimin tələbələrindən bundan artıq bir istəyi, umacağı da yox idi. O, özünün təmənnasızlığı, arxasında arxa olmaq istəyi ilə çoxlarından yuxarıda dururdu...

Bax, Yusif bəyin, Fatma xanımın ciyərparası, ləli, cavahiri, gövhəri belə bir kişinin ömür-gün yoldaşı, ocaqdaşı idi. Özünün yüksək əxlaqı, kamil şəxsiyyəti, gözəl qadın, işıqlı ana, nurlu nənə obrazı ilə tanıyanların, doğmaların yaddaşına yazılan Gövhər xanım Yusif bəylə Fatma xanımın göycəyi, Şirvan dağlarının çıçayı, ona sular şəhərində könül verib, ürək qızdırın Nəsir müəllimin qönçəsi idi. Tanrıının onun adına məhəbbət bağında bitirdiyi, mələklərin bütə camında Nəsir müəllimə içirtdiyi Çiçəyin gözü 1939-cu ildə oktyabrın 10-da çırtladi. Çiçək gözü çırtlayanda, ellərə səda düşəndə, Nəsir müəllim atalıq, Gövhər xanım analıq taxtında tac alanda süd biləkli, süd bələkli Aida doğuldu. Şərqlə Qərbin arasında Azərbaycanı körpü edəcək, qoşa qanadları Nərgizi, Mehribanı ilə quş tək uçacaq, yerdəki yazılı tamamlananda, Tanrı nəğmələri oxumaq üçün mələklərin qanadında, qızılıqlı qoynunda dərgaha qaldırılacaq Azərbaycanın ilk şərqsünas qadın alimi Aida xanım İmanquliyeva.

Yel qanadlı illər ötüb keçdikcə Gövhər xanımın beşikbaşı laylalarında, "Şirvan gözəlləmə"sinin sehrində nağıl-noğul

dünyasına baş vuran Aida - Şirvanın maral baxışlı, maral gözlü, ceyran, cüyür duruşlu mələyi məktəb qapısı açmağa, kitab vərəqi qaldırmağa yaxınlaşdı. Gövhər xanımın laylasıyla, Nəsir müəllimin sığalıyla yatıb-duran Aidanın ilk həyat müəllimi Gövhər xanım, ustadı isə çox-çox qələm sahiblərinin sözün həqiqi mənasında ustadı sayılan Nəsir müəllim idi.

Hər kəs öz soyuna, öz mühitinə bağlı olur. Pis və ya yaxşı mənada. Hələ körpəliyindən, bircə qarış çağından belə Aidanın baxışlarındakı vüqardan Yusif bəyin, xanım xatunluqdan Fatma xanımın, kövrəklikdən Gövhər xanımın, istiqanlılıqdan, məhribanlıqdan Nəsir müəllimin etri duyulurmuş. "Şirvan gözəlləməsi"nin işığında, "Min bir gecə" nağıllarının sehrində, məhəbbət dastanlarımızın bulağında durulan Aida 1947-ci ilin payızında 132 sayılı orta məktəbin qapısına ayaq qoyanda yazmağı, oxumağı, saymağı əzbərdən biliirdi. Ocaq daşı ocaqda, günəş səmada, ay qaranlıq gecədə yeganə olan kimi Aida da iki ziyalının, iki nəslin bu ünvanda yeganəsi, bircəsi idi.

Nəsir müəllimin də, Gövhər xanımın da yer üzündə sərvət, dövlət, məhəbbət, səadət adına nəyi var idisə, ona, onun tək adına bağlı idi. İki nəslin körpüsü, doğmaliyi, dostluğu da bu maral baxışlı, çatma qaşlı, şəvə saçlı, ipək hörüklü qızə bağlı idi. Elə vətənin, yurdun da ona ümidi var idi. 1941-45-ci illər mühəribəsində yüzlərlə şəhid vermiş, nefti, pambığı, qızılı, çörəyi ilə faşizmə qarşı ölüm-dirim mübarizəsindən keçmiş Azərbaycanın beşikbaşı laylalarından barıt qoxuyan uşaqlara ümidi var idi. O körpələr vətənin haqqını almaq üçün mübarizələrdən keçməli idilər. Necə ki, 70 illik əsarətdən sonra 1988-ci ilin meydən hərəkatına həmin 60-ci illərin mühəribədən doğulan uşaqları idarə edir, bizlərsə onlara dəstək olurduq.

1947-ci ildə orta məktəbə, ilk sinif otağına qədəm qoyan Aidanın mübarizə yolu daha uzun olmuşdu. O, təkcə XX yüz ildə bayraqımızı endirən, Bakını, Qubanı, Şamaxını qanına qəltən edən ermənilərlə, Qırmızı ordunun terroru ilə deyil, bizi bizdən, Şərqi şərqliliyindən qoparmağa çalışın dırnaq arası rus və Avropa alımları ilə təkbaşına mübarizə aparır. Müsəlman mədəniyyətinin qüdrətini sübut etməyə çalışırı. Orta məktəb illərində hamı kimi geyinən, zəngin ailənin deyil, ziyalı bir ailənin yeganəsi olduğunu, öz ədəb-ərkanı, savadı, dünyagörüşü

ilə təsdiq edən, müəllimlərinin sevimliyi olan Aida həm də yüksək əxlaqi, səmimiyyəti ilə Şirvan gözəllərinə, Şirvan təbiətinə çəkmişdi. Dağlar kimi qururlu, bağlar kimi barlı, cəmənlər, çehlimlər, yaylaqlar kimi lətafətli idi. Gövhər xanımla Nəsir müəllimin məhəbbətindən şirə çəkib doğmaları, dostların gözünün qabağında bir vaxtlar orta məktəbə qədəm qoyanda kol dibindəki zərif bənövşəni xatırladan Aida qızlar bulağından su içdikcə at üstə şahə duran, ovunu bir baxışdan ovlayan Şirvan gözəlinə dönürdü... Qazandığı biliyin vərəqləndiyi, kitabların təsdiq məqamı gəlirdi. Orta məktəbin pəncərəsindən ali məktəbin auditoriyalarına işıq düşürdü... O işıq 1957-ci ilin yazında 132 sayılı məktəbdən qopub indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə düşəcəkdi.

Yurd sevgisi ilə alışb yanan, dilindən Tanrı duaları düşməyən Gövhər xanım körpə Aidaya həmişə Şirvandakı türbələrdən, ziyarətgahlardan, Şamaxının Şahxəndən qəbristanlığındakı qəbirüstü abidələrdən, sənduqələrdən danışır, əski əlifba və ərəb əlifbası ilə yazılın yazılılardakı hikmətdən xəbərsiz olduğuna görə yurddaşlarının taleyindən gileyənirdi. Bir də Şirvanın karvanlarından, Şərqə - üzü gündoğana gedən sarvanlarından, onların qədəm qoymaqları torpaqdan cücərən abidələrdən danışardı. Həmişə də "ərəb dilini bilən insanlar xoşbəxtidir. Onlar Tanrıının Quran sevgisini elə o dildə duya bilirlər", - deyə Aidanın ərəbşünas olmağa, "Leyli və Məcnun"un, Qurani Kərimin dilində danışmağa ruhlandırırdı. Aidanı sonralar ana olanda belə yaşıdan, yaratmağa sövq edən də Gövhər xanım olmuşdu. Ona ruh verə-verə Şərqiñ və özünün qüdrətinə inandıraraq böyük ziyanlıya, şərqşünas alimə çevirmişdi. Anasının Qurani-Kərim sevgisinə, Peyğəmbər əlehissələmin "Cənnət anaların ayağı altın-dadır" hikmətinə xatir Aida könlünü şərqşünaslıq fakültəsinin yeni açılan ərəb dili şöbəsinə verdi.

1957-ci ilin payızı Gövhər xanımın ocağına, ruhuna toydüyün gətirmişdi. Yuxusuz gecələrin ölməz sevgisinin, ana ləyaqətinin təmsilçisi olan, dünyaya gəlişi ilə ona özü boyda sevinc bəxş edən Aida tələbə adını qazanmışdı. Özünün ağılı, kamalı ilə. Öncə gözəl günün adına qurban kəsilmiş, nəzir paylaşmışdı. Sonra da süfrə qurulmuşdu.

Gövhər xanımın açdığı süfrəyə gözünün nurunu, könlünün

yağını qoymuşdu. Yazları ilə hər bir ocağa Bakı gecələrinin nurundan, Xəzər duruluğundan pay göndərən Nəsir müəllim oğluna toy süfrəsi quran atalar kimi quş tək uçmaq istəyirdi... Tələbəlik illerinin acılı-şirinli xatirələrini daha çox qəriblər, üstünə şəhərin işığı düşməyənlər, yataqxanalarda, kirayələrdə vaxtını oldürünlər yaşıyır.

Gövhər xanımın gövhəri, Nəsir müəllimin göyçək qızı da o uşaqlar kimi ömür sürürdü. Kitabxanaların hücrələrində gündüzü gecə edirdi. Tələbəliyinin ilk aylarından özünün biliyini, istedadını, öyrənmək sevgisini sübut edən Aida tələbə elmi cəmiyyətinin ulduzuna, ideya carçısına dönmüşdü. Onun cismi Bakıda, şərqşünaslıq fakültəsinin auditoriyalarında, ruhu isə dəvələrin ləngərlə keçdiyi ərəb səhralarında dolanırdı. Leyli Məcnunun oduna yanan kimi, o, da ərəb dilini, ərəb ədəbiyyatını mənimsemək üçün özünü oda-közə vururdu...

İkinci kursda isə taleyinin ulduzu parladı. Ömrünün sonuna kimi vəfali ömür-gün yoldaşı olduğu, taleyin sərt sinaqlarından qoşa keçdiyi yarı ilə üz-üzə gəlmişdi. Bütün əsərlərində nümunəvi ailə, əxlaqlı qadın, ləyaqətli insan obrazı yaranan, vətən, torpaq sevgisinə dastan bağlayan, özünün manifestindən quruluşa, zəmanəyə yol salan, əsil müəllim, ustاد obrazı ilə şərəflə ziyanlı adını daşıyan, tələbələrinə ata, dostlarına arxa-dayaq olan Mir Cəlal müəllim Aidanı öncə dostu Nəsir İmanquliyevin ocağından, sonra da universitet auditoriyalarından özünə gəlin seçmişdi. Püstəxanımın səbrinə, səliqə səhmanınə, gözəllik sevgisinə ancaq, Şirvan gözəli, Gövhər xanımın mələyi layiq ola bilərdi. Çünkü, o, qənirsiz gözəl olmaqla yanaşı, özünün məlahəti, təmkini, ağır oturub batman gəlməsi, zəmanə insanlarına xas olan müasirliyi, zəngin dünyagörüşü ilə Azərbaycan maralı idi.

Gözəllikləri yerdə deyil, göylərdə axtaran, türkün GÖY Tanrı sevgisinə tapınan şahin ömrü yaşayan, dünyani yerdən deyil, göy müqəddəsliyindən seyr edən Arif də, ancaq belə bir gözələ Tanrıının gözəl deyə yaratdığı, heç bir rəssamin cizgilərini belə kətana köçürüb, rənglərə gətirə bilmədiyi mələyi sevə bilərdi. Mələk də mələk idi. Hər yer adamı ondan könül ala bilməzdidi. Onun məhəbbət köçünə sarvan olmaq üçün ağır taxtalı kişi obrazına, ilahi sevgiyə, vətənpərvər ziyanlı xarakterinə malik olmalı idin.

Cismani gözəlliyi deyil, ruhani kamilliyi uca tutan Aidanın- gözəllər gözəlinin könlünü ovlamaq üçün mahir ovçu, dil bilicisi, dərdi, sevinci ilk baxışdan qanan olmaq gərək idi. Duyğuların, sevgilərin gəmisində Gøy Tanrıının ziyarətindən dönen Arif də arif idi. İşıqlı atanın, zərif ananın simasında böyüdü. Onlara, onların adına layiq gəlin seçməli idi. Taleyin yazarı Aida adını ürəyinə piçildiyib, könlüne salmışdı. Gəlin ocağa çəkər deyirlər. 1959-cu ilin 25 iyununda Arifin bəy taxtında Aida əyləşmişdi. Təbrizi Şirvana calamaq üçün.